



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Qaz İxrac” İdarəsi

Odorant qurğusu, çənlər və digər məhsullar olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi  
22007-16 elan edir.

I.	<p><b>Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:</b></p> <p>Müsabiqədə iştirak haqqında müraciət İştirak haqqının ödənilməsi barədə bank sənədi; Müsabiqə təklifi (<i>müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır</i>)</p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>imzalanmış və möhürlənmiş</i>) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec <b>20.04.2016-cı il</b>, Bakı vaxtı ilə saat: <b>17:30-a</b> qədər Azərbaycan və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.</p> <p>Tələb olunan sənədlərin surətləri (<i>müsabiqə təklifi istisna olmaqla</i>) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.</p>
II.	<p><b>Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:</b></p> <ul style="list-style-type: none"><li>Müsabiqə təklifi bir əsl və iki surəti olmaqla <b>28.04.2016-cı il</b>, Bakı vaxtı ilə saat: <b>10.00-a</b> qədər Satınalan təşkilata təqdim olunmalıdır.</li><li>Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.</li></ul>
III.	<p><b>İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:</b></p> <ul style="list-style-type: none"><li>Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ingilis dilində əldə etmək istəyənlər:</li><li>LOT 1 üzrə 118 manat (<i>ƏDV ilə birlikdə</i>)</li><li>LOT 2 üzrə 118 manat (<i>ƏDV ilə birlikdə</i>) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.</li></ul> <p><b>Hesab nömrəsi:</b></p> <p><b>Azərbaycan Beynəlxalq Bankı ASC,</b> <b>AZ38IBAZ38010019449306332120,</b> <b>VÖEN: 9900003871,</b> <b>Müştəri xidməti Departamenti,</b> <b>Kod: 805250,</b> <b>Müxbir hesab: AZ03NABZ0135010000000002944,</b> <b>VÖEN: 9900001881,</b> <b>SWIFT BIK: İBAZAZ2X</b></p> <ul style="list-style-type: none"><li>İştirak haqqı heç bir halda geri qaytarılmır.</li></ul>
IV.	<p><b>Müqavilənin icra müddəti:</b></p> <p>Satınalma müqaviləsinin 60 təqvim günü yerinə yetirilməsi tələb olunur.</p>
V.	<p><b>Satınalan təşkilatın ünvanı:</b></p> <p>AZ1025; Bakı şəhəri; Xətai rayonu; Rövşən Əliyev 19.</p> <p><b>Əlaqələndirici şəxs:</b></p> <p>Orxan Heydərov (<i>soyadı və adı</i>). Satınalmaların təşkili şöbəsinin mühəndisi (<i>struktur bölmənin və vəzifənin adı</i>) + (994)012 521 07 00 (22091) (<i>əlaqələndirici şəxsin korporativ telefon nömrəsi</i>)</p>

[orxan.heydarov@socar.az](mailto:orxan.heydarov@socar.az) (əlaqələndirici şəxsin korporativ elektron ünvanı)

VI.

*Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:*

[www.socar.az](http://www.socar.az) (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notice>)

VII.

*Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:*

Zərflərin açılışı **28.04.2016-cı** il tarixdə, Bakı vaxtı ilə saat **10:30-da** elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

VIII.

*Müsabiqənin nəticəsi haqqında məlumat:*

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

***“Qaz İxrac” İdarəsi Satınalmalar qrupu.***

**(İddiaçı şirkətin firma blankında)**

**AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN MÜRACİƏT MƏKTUBU**

\_\_\_\_\_ şəhəri

“\_\_” \_\_\_\_\_ 20\_\_-c- il

\_\_\_\_\_ №

**SOCAR-ın “Qaz İxrac” İdarəsinin  
Satınalmalar qrupunun rəhbəri cənab T.Qasımova,**

Hazırkı məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin, nun, nın) SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən Odorant qurğusu, çənlər və digər məhsulların satın alınması ilə əlaqədar elan edilmiş 22007-16 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: \_\_\_\_\_ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: \_\_\_\_\_
- Əlaqələndirici şəxsin vəzifəsi: \_\_\_\_\_
- Telefon nömrəsi: \_\_\_\_\_
- Faks nömrəsi: \_\_\_\_\_
- Elektron ünvan: \_\_\_\_\_

**Qoşma:**

1. *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – \_\_ vərəq.*

\_\_\_\_\_  
(səlahiyyətli şəxsin A.A.S)

\_\_\_\_\_  
(səlahiyyətli şəxsin imzası)

\_\_\_\_\_  
(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

**SATIN ALINAN MALLARIN SİYAHISI**

<b>Nö</b>	<b>Malın adı</b>	<b>Ölçü vahidi</b>	<b>Miqdarı</b>	<b>Standart</b>
<b>LOT 1</b>				
1	Odarant qurğusu "YOF-1"	ədəd	3	
2	Odarant qurğusu üçün şüşə gözlük 12 mm	ədəd	46	
<b>LOT 2</b>				
1	Diafraqma dş400 "ДК-25-400"	ədəd	1	ГОСТ 8.856.2-2005
2	Diafraqma dş300 "ДК-25-300"	ədəd	1	ГОСТ 8.856.2-2005
3	Çən V=5m <sup>3</sup> "ЕСКП5,5"	ədəd	1	TŞAZ01452 65-00-2001
4	Çən V=2,5m <sup>3</sup> (odarant üçün)	ədəd	1	TŞAZ01452 65-00-2001
5	Ölçü qovşağı 400mm-lik	ədəd	1	TŞAZ01452 65-00-2015